



AZƏRBAYCAN MÜƏLLİMİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı

Təhsil
millətin
gələcəyidir!
Heydər Əliyev

Bu sayımızda

Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki,
mən AZƏRBAYCANLIYAM

⇒səh.2

Nazir imtahanlarla
bağlı rektorlarla
videogörüş keçirib

⇒səh.3

Ictimai Şuranın iclasında
müəllimlərin işə qəbulu
müzakirə edilib

⇒səh.3

Müəllimlərin
yerdəyişməsində
7000-dən çox vakansiya

⇒səh.6

Tələbələrə növbəti dövlət dəstəyi

Həssas əhali qrupuna aid tələbələrin
təhsil haqları dövlət tərəfindən ödəniləcək



Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən il martın 1-de ölkənin mədəniyyət və incəsanət xadimlərinin bir qrupu ilə görüşü zamanı Əməkdar artist Bəhram Bağırzadənin Bakıda böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldırmasından təklifi ilə çıxış etdiyi, sözsüz, hörməti oxucularımız yaxşı xatırlayırlar. Qaldırılan məsələyə yüksək həssətləq və qədirşünaslıqla yanaşan, milli dəyərlərə hər zaman olduğu kimi böyük diqqət və qayğı gösterən dövlət başçısı hemi təklifi dəsteklədiyini bəyan etdi. "Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan,

böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında böyük əməyi olan bir şəxsiyyətdir", - deyə vurğulayan Prezident İlham Əliyev böyük xeyriyyəçinin tarixi xidmetlərinə yada səlahələrinə onun on minlərlə insana köməyi dəydidiyini, hətta Hacının xeyriyyəçilik əmələrindən onun ailəsinə də pay düşdürünen memnunluqla xatırlatdı, öz növbəsinde bu böyük insana olan diqqət və qayığının əlaməti olaraq öz şəxsi təşəbbüsü ilə Hacının əbədi uyuduğu Mərdəkandakı Pir Hasan Ziyarətgahının abadlaşdırıldığını, Hacının şəxsi mülkiyünün əsaslı şəkildə bərpa olduğunu, nəhayət, hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi yerləşən həmin sa-

rayda H.Z. Tağıyevin ev-muzeının də təşkil olunduğunu həssas duyğularla görüs istirakçılarının diqqətinə çatdırıldı, müvafiq dövlət qurumlarına məsələyle bağlı təkliflər hazırlanmasını təqsirdi. Qisa müddədə abidənin ucaldırılması ilə bağlı təşkilat işlərə start verildi.

Sevindirici həldir ki, ölkə Prezidenti canab İlham Əliyev tərəfindən "Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldırılması haqqında" 11 mart 2020-ci il tarixli Sərəncam imzalanmış, Azərbaycanda neft sanayesinin təşəkkülündə mühüm xidmetləri olmuş böyük xeyriyyəçi, maarifçərər və ictimai xadim H.Z. Tağıyevin xatirəsinin əbdəlişdirilməsi məqsədi ilə Bakı şəhərində onun abidəsinin

ucaldırılması ilə bağlı aidiyəti dövlət qurumlarına müvafiq təqsirlər verilmişdir.

Hesab edirik ki, mili mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayığının parlaq təzahürü olan bu tarixi sərəncamın böyük məsenat H.Z. Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, mili maarifçilik hərəkatının formalaşmasına, Vətənimizdə dünəviyi mili qadın teşəkkülündə, mətbuat və mədəniyyətimizdən tərəqqisi yolunda, mili ziyyə elitasının yetişməsindən təmənnəsiz idmətərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhəti fəaliyyətinin dərindən tədqiqi, təhlili və müasir gəncliyə gəryəncə və yeterincə çatdırılmasında məsələsə rol vardır. Bu sərəncam tarixdə iz qoymuş böyük şəxsiyyət olan H.Z. Tağıyev fenomeni haqqında xalqımızın çoxdan arzuladığı tarixi ədalətin təntənəsi baxımdan müasir tariximizə, milli yaddaşımıza əbədi həkk olunacaqdır.

⇒Ardı səh.5

diger şörkəmlə insanların adlarını çəkmək olar.

Heç şübhəsiz ki, ADNSU-nun görkəmli mezunlarının uğur həkayəleri bugünkü tələbələr və abituriyentlər üçün ilham mənbəyidir. Universitetin onurlarla məzunu ölkəmizdə və xaricdə təhsil, elm, idarəciliyə, sənaye və istehsal sahələrinin aparıcı şəxslərindən olmuşdur.

Ölkəmizin qocaman ali məktəblərindən olan ADNSU-nun 100 illiyinə həsr olılmış budeşəki yazımız keçmiş Sovet İttifaqı kimi böyük bir imperiya tarixində əfsanəvi şəxsiyyət kimi tənənən sovet kosmik erasının banilərindən və Azərbaycana son dərəcə bağlı on general Kərim Kərimovun xatirəsinə həsr olunub.

⇒Ardı səh.8

100 yaşlı universitetin əfsanəvi məzunu

Hər bir universitet öz tarixi ərzində yetişdirdiyi yüksək səviyyəli, doğma ali məktəbi, həm də ölkəsinə səhrət getirən, dünyaya təhdiflər verən məşhur məzunları ile tanınır. Hər hansı bir universitetin imicisi, onun milli, beynəlxalq nüfuz göstəricisi də məşhur məzunları ile birbaşa bağlıdır. Universitetin imicini məhz onun yetirdiyi məzunlar formalaşdırır. Və bir çox hallarda məhz bu məzunların tarixi xidmətləri təhdiflər olduğular, tələbələrin məzunluğunu, ali təhsil məzəssisəsinin, onun müəllimlərini təhdiflərinin sonrakı nəsil-ləri üçün qurur mənbəyinə çevirir.

100 illiyinə hazırlaşan Azərbaycan

Dövlət Neft və Sənaye Universiteti də çoxillik uğurlu tarixa malikdir. Ali məktəbin bir əsrlər tarixi ərzində yetişdirdiyi dünya səhrəli məzunları xidmətləri ilə təhsil allığı ilə məktəbə, təmsil etdiyi ölkəsinə başsağlığı götərmişlər.

Universitet öz tarixində minlərlə tələbənin heyatına işq saçır. Müəllimlərin təcrübəsi və istedadı, tələbələrin təhsilinə diqqəti münasibət, ənənlərə sadıqlik - bütün bunlar bir çox məzunlara gələcək taleyini müyyən edib.

Universitetin məşhur məzunları arasında 1944-1949-cu illərdə ali məktəbin neft-mədən fakültəsində təhsil al-

mış akademik Azad Mirzəcanzadənin, ilk qadın kimyəçi alimimiz, ilk milli kimyoaktarısamız İzzət Orucovanın, 1932-ci ildə "neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə bitirmiş Nikolay Baybakovun, 1947-1952-ci illərdə geoloji-keşfiyyat fakültəsinin məzunu Xoşbəxt Yusifzadənin, 1954-cü ildə geoloji-keşfiyyat fakültəsini bitirmiş Fərman Salmanovun, 1956-ci ildə geoloji-keşfiyyat fakültəsinin bitirmiş akademik Akit Əlizadənin, 1959-cu ildə avtomatika və telemexanika fakültəsində təhsil almış Sovet İttifaqı Qəhrəmanı kosmonavt Vitaliy Jolobov və onlarla

"Sağlam təhsil-sağlam millət" layihəsi növbəti tədris ilində də davam etdiriləcək

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin davamlılığının təmin edilməsi məqsədi ilə emr imzalayıb.

Ömrə əsasən, növbəti tədris ilində 34 ümumi təhsil müəssisəsinin 49 birinci sinfinə layihə çərçivəsində qəbul həyata keçiriləcək. Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində məktəbəhəzirliq qrupları təşkil ediləcək və bu qruplara da qəbul aparılacaq.

Həmçinin sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlb, bu texnologiyaların mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideylərə davamlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilələrinin sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilmesi məqsədilə "Sağlam təhsil-sağlam millət" layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinifi "Sağlam təhsil" texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu məktəblərə aparılan tibbi, psixoloji, səsioloji, pedaqoji monitoringlərin neticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsilələrinin fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilmesinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

Yaz imtahan sessiyası başlıdı

İyunun 8-de ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib.

İmtahanlar COVID-19 pandemiyası ilə əlaqədər olaraq onlayn şəkildə təşkil olunub. Cari imtahan sessiyasında akademik borcu yaranan tələbəyə her bir fənn üzrə bir dəfə olmaqla təkrar imtahanda iştirak hüquq yaradılacaq. Eləcə də, tələbə akademik borcu əvvəlki semestrlerde yaranmış maksimum iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) da təkrar imtahanda iştirak edə biləcək. Təkrar imtahan üçün ödəniş tələb olunmur.

Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iftirakdan imtina edə bilərlər. Bu tələbələr üçün avqust-sentyabr aylarında ödenmiş şəkildə icməl mühəzzipler təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Tələbə təhsil aldıq təhsil müəssisəsinə müraciət edərək, təşkil olunan 4 həftəlik məsləhət saatlarına qatılma bilər. Məsləhət saatlarında əsas mövzular üzrə istiqamətlər veriləcək. Avqustun sonundan sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanda iştirak şansı yaradılacaq.

Həmçinin, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).

Qeyd edək ki, bu yaz imtahan sessiyasının ədaləti və mövcud şəraiti hamisə yaratdıq çətinlikləri nəzərə almaqla keçirilməsinə, sikkəyələrin operativ şəkildə baxılub həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək.


İstedadlar elm, bilik sınağında

588 şagird Respublika
fənn olimpiadalarının
final turunda

Səh.6



Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM



**Heydər ƏLİYEV,
ümummilli lider**

■ Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək, inkişaf edəcək və Azərbaycan uşaqları, gəncləri bu inkişaf dövrümüzdə ilbəil daha da geniş, yüksək təhsil alacaqlar.

■ Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadıq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindən müsbət nümunələrlə yetkinləşir.

■ Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünkü mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.

■ Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir.

■ Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam... Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir.

Teledərslər yeni formatda başlayır

İyunun 12-dən "Mədəniyyət" telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.

Teledərsler "Integrativ dörsər" formatında təqdim olunacaq. Əziz şagirdlər, hər birimizi dünənnən tam mənzərəsinə anlaşıq imkan yaradan integrativ dörsərləri izleməyə davet edirik. Həftəçi hər gün saat 09:30-dan 12:00-dək integrativ dörsərləri izləməyi unutmayın.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən yayımlanan "Dərs vaxtı" programı yekunlaşdır. Bu program vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisi cəlb olunub. Tədris ilinin sonuna dek təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.

2019-2020-ci tədris ilinin virtual "Son zəng"i

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq.

İllər olaraq bütün bölgelərin məzunları ilə birləşdikdə virtual həm oxunacaq. Daha sonra 3 ay ərzində teledərsərə vəsítəsilə tədris davam etdirən müəllimlər "Azərbaycanım" məhnəsi ifa edəcəklər.

Virtual "Son zəng"i 12 iyun saat 12:30-da "Mədəniyyət", "ARB 24" və "REAL TV" televiziyyisi, eləcə də Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi www.facebook.com/tehsil.gov.az/ üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın ekrından izleyə bilərsiniz.

Qeyd edək ki, bu il respublikann ümumtəhsil məktəblərinin XI siniflərini 80646 şagird bitirəcək.

Nazir imtahanlarla bağlı rektorlarla vídeogörüş keçirib



İyunun 8-də Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərleri ilə yaz imtahan sessiyasının başlanması ilə bağlı vídeogörüş keçirilib.

Videogörüşdə Ceyhun Bayramov qeyd edib ki, yaz imtahan sessiyası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr və təlimati məktəblərdə göstərilən şərt və tələblərə riayət olunmaqla təşkil edilir. Belə ki, COVID-19 pandemiyası ilə ol-

ğədər imtahanların texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilir, eyni zamanda canlı imtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkilini zamanı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquq şəxs tərəfindən hazırlanmış "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"ə ciddi riayət olunması təmin edilir.

Qeyd edilib ki, təhsil müəssisələrin-

de imtahan qərargahları yaradılıb və imtahan sessiyası müddətində tələbələrən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin edilir. Yaz imtahan sessiyasında iştirak etməyə hazırlayan tələbələr üçün isə avqust-sentyabr aylarında ödenişsiz şəkildə icmal mühazirələrin təşkilini və sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanlarda iştirak etmək imkəninin yaradılması təsdiq edilir.

Nazir həmçinin sosial baxımdan həssas əhalini qrupuna aid edilən ailələrin

üzvü olan tələbələrin təhsil haqqı xərc-lərinin bu il dövlət tərəfindən ödənilməsi ilə bağlı daxil olan müvafiq tələbələrin baxılmasının ilkin nəticələrinin bu həftədən etibarən açıqlanması barədə məlumat verib, məsələnin ali təhsil müəssisələrinin rəhbərələri tərəfindən nəzarətdə saxlanmasını təsdiq edib.

Bildirilib ki, ali təhsil müəssisələri imtahan sessiyasının gedisi barədə iictimaiyyəti müntəzəm olaraq məlumatlaşdırma və tələbələrlə kommunikasiya işinə səmərəliliyi artırmalıdır.

Yüksək nəticə göstərən məktəbli şahmatçılarla videokonfrans



İyunun 11-də Təhsil nazirinin müavini Firudin Qurbanov şahmat üzrə onlayn beynəlxalq yarışlarda uğur qazanmış nazirlik sistemində fealiyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri ilə videogörüş keçirib.

"Microsoft Teams" platforması üzərindən keçirilən görüşdə nazirliyin Məktəbdən-konan fealiyyətin təşkili şəbəsinin əməkdaşları, müəssisə rəhbərləri, ilə öndər Heydər Əliyevin anadan olmasının 97-ci il-dönümüne həsr olunmuş şahmat üzrə "Beynəlxalq Təhsil Kuboku"nda və şahmat üzrə onlayn Avropa çempionatında yüksək nəticə əldə etmiş məktəbli-şahmatçılar iştirak ediblər.

Firudin Qurbanov çıxışında ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısına, ilə öndər Heydər Əliyevin şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işləri, Ümummilli Liderin təşəbbüsü ilə öten əsrin 70-ci illərindən etibarən ölkəmizin ekşər şəhər və rayonlarında şahmat məktəblərinin açılmasına, əldə Heydər Əliyevin anadan olmasının 97-ci il-dönümüne həsr olunmuş şahmat üzrə "Beynəlxalq Təhsil Kuboku"nda və şahmat üzrə onlayn Avropa çempionatında yüksək nəticə əldə etmiş məktəbli-şahmatçılar iştirak ediblər.

Firudin Qurbanov çıxışında ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısına, ilə öndər Heydər Əliyevin şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işləri, Ümummilli Liderin təşəbbüsü ilə öten əsrin 70-ci illərindən etibarən ölkəmizin ekşər şəhər və rayonlarında şahmat məktəblərinin açılmasına, əldə Heydər Əliyevin anadan olmasının 97-ci il-dönümüne həsr olunmuş şahmat üzrə "Beynəlxalq Təhsil Kuboku"nda və şahmat üzrə onlayn Avropa çempionatında yüksək nəticə əldə etmiş məktəbli-şahmatçılar iştirak ediblər.

Bildirilib ki, şahmatın inkişafına göstərilən diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilib, 2009-cu

Yeddi il ərzində ən yüksək nəticə əldə etmiş məktəbli-şahmatçılar iştirak ediblər.

Şahmatın geniş təbliği, bu idman növüne meyil və marağın gücləndirilməsi məqsədilə "Şahmat" fənni ümumtəhsil məktəblərinin tədris fənləri sırasına daxil edilib.

Dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar çox sayıda ölkədaxili, beynəlxalq idman tədbirləri taxire salıb.

Nazir müavini mövcud vəziyyətlə əla-

qədər onlayn platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışır,

gənc şahmatçıları mötəbər turnirlərdə əldə etdikləri yüksək nətiliyətlər münasibətə təbrik edib, onlara gələcək fealiyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 9-10 may tarixlərində

Təhsil Nazirliyinin, Milli Məclisin Gənclər və İdman Komitesinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə onlayn platforma üzərindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci il-dönümüne həsr olunmuş şahmat üzrə "Beynəlxalq Təhsil Kuboku" keçirilib. Turnirin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiyyətdən etdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, müasir texnologiyalardan

istifadə etməklə şahmatçıların yarı təcrübələrinin artırılmasından ibarət olub, 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq grossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustasının qatıldığı onlayn "Beynəlxalq Təhsil Kuboku"nda ümumi hesabda Xəzər Babazadə ("Təhsil") RİM-in 3 nömrəli RİOEUGİŞM) 4-cü yeri, Vüqar Manafov ("Təhsil") RİM-in 4 nömrəli İOEUGİŞM) 5-ci yeri, Əhməd Əhmədzadə ("Təhsil") RİM-in 3 nömrəli RİOEUGİŞM) 9-cu yeri, Aydin Süleymanlı ("Təhsil") RİM-in 3 nömrəli RİOEUGİŞM) 12-ci yeri tutmuşlar. 12 yaşadık şahmatçılar arasında 2-ci yeri Rüstem Rüstəmov (Sumqayıt şəhər 2 nömrəli UĞİŞM), qızlar arasında 1-2-ci yerləri Gövhər Beydullaeva (Bakı şəhər 308 nömrəli tam orta məktəb) və Məlek İsmayılov (Sumqayıt şəhər 2 nömrəli UĞİŞM) tutub.

16-31 may 2020-ci il tarixlərində Avropa Şahmat Birliliyinin təşkilatçılığı ilə şahmat üzrə onlayn Avropa çempionatı keçirilib. 34 ölkədən 249 şahmatçının qatıldığı Çempionatın "A" qrupunda reytingi 1400-dək olan şahmatçılar arasında "Təhsil" Respublika İdmən Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Selcan İsmayılov qadınlar arasında 2-ci yeri, Samux Rayon Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Aytac Məmmədova 3-cü yerə layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının "D" qrupunda reytingi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yeri erməni şahmatçısını üstələyən "Təhsil" Respublika İdmən Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdmən-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layıq görünlər.



Ulu öndər Heydər Əliyevlə görüşən kənd müəllimi

Keşməkeşlərdən keçən şərəfli ziyanlı ömrü

Yusif ALIYEV

Bəşəriyyətə insan adı məlum olan vaxtdan indiyə kimi tarix bir çox simaların şahidi olmuşdur. Bu simalardan Neron, Napoleon, Hitler, Stalin kimi imperatorlar tarixə misli görünməmiş fəlakət və müsibətlər acısı yaşıtmışlar. Arximed, Kopernik, Nyuton və Eynşteyn kimi dahi ələ dünən dərk təsəvvürlərini kökündən dəyişdirən mühəndisler, rəsədlər, ixtiraçılar və əsərlərə həsr olunmuşlardır. Şah İsmayıllı Xətai, Nadir şah, Bismarck, Pyotr, Atatürk, Heydər Əliyev kimi dahi şəxsiyyətlər isə dövləti yoxdan var edərək xalqa xidmet, Vətənə sevgi və millətə bağlılıq nümunələri göstəriblər. Belə dahi ələ dünən dərindən ərmağan qalan Vətəni isə vətən övladları qorumağıdır.

Ümumiyyətə, hər bir insanın Vətən adlanan coğrafi bir məkanı olmalıdır. Bu Vətənin keşyini və təsəssübünü çəkmək isə onun vətəndaşlarının mütəqəddəs və şərəfli borcudur. Həmin mütəqəddəs borclar daim düşüncənən və bu yolda zəhmətinə, bilik və bacarığını heç bir vaxt əsirgəməyən şəxsiyyətlərdən biri də derin tarixi bilik və yaddaşın sahibi İmrayıl müəllimi idi.

İmrayıl Mustafa oğlu Aliyev 16 iyun 1940-ci ildə Qazax rayonunun Yuxarı Salaklı kəndində anadan olmuşdur. Uşaqlıq illeri dehşətli İkinçi Dünya müharibəsinin acı illerindən təsdiq edilmişdir.

1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olan gənc İmrayıl müəllimləri Əbdülzələl Dəmircəzadənin, Mikayıl Rəfəlinin, Şıxəli Qurbanovun, İsmayıllı Şıxlının və digər müəllimlərin oxuduğu mühazirlərdən həvəslənərək elmi müttəliyəyə başlamışdır. Elmi ədəbiyyatların sistemli şəkildə araşdırılması və öyrənilməsi istiqamətində aspiranturada təhsil alan Həsən Mirzəyevin və tələbə yoldaşı Yasin Qaraməmmədinin köməkliyi olmuşdur. İmrayıl müəllim özünü dünyagörüşünün formallaşmasına və gənəşədaq kimi püxtələşməsindən sonra təhsilindən sonra tələbəlikdən dərindən etdiyi yolu davam etdirərək ölkəmizin və keçmiş ittifaqın qabaqcıl ali məktəblərinə qəbul olaraq daim müəllimlərinə minnətdar olmuşdur. Tələbələrindən Şahmali Məmmədov, İsmayıllı Umidlu, Musa Vəliyev, Məzahir Vəkilov, Məmmədhəsən Vəkilov, Mahmud Qocayev və digərləri İmrayıl müəllimin onların hayatında oynadığı mühüm rolu həmişə iftخار hissi ilə dileyərək, İmrayıl müəllim də həmişə həmin tələbələri ilə görüşərək onlara polemikalar edərdilər.

O, herbi xidmətdən gəldikdən sonra tələbəlikdən dərindən etdiyi Həsən Mirzəyevin və müəllimi İsmayıllı Şıxlının məsləhəti ilə elmi fəaliyyətini davam etdirmək üçün aspiranturaya qəbul olmaq istəyirdi. Lakin atası Mustafa kişi dünəyini dəyişdikdən sonra ailənin ağır yükü onun ciyinlərinə düşdüyündən bu yoldan məcburən uzaqlaşmışdı.

İmrayıl müəllim elmi dərəcə, elmi ad almasa da, elm və təhsil yoldaşının şəhərinə qoyduğu məqsədə nail olmayı bacaran şəxsiyyət idi.

Onun üçün ən üməd məsələ azərbaycanlıq, milli birlək məsələləri idi. Hələ 1960-ci illərdə Qırızı imperiyasının xalqları öz “məngənə” - sında sənədli, Türk adının çəkilməsinin yasaq olunduğu bir vaxtlarda, milli kimliyin danıldığı və tehrif olunduğu dövrə şair və yazıçıların əsərlərindən sitatlar gətirərək 1918-ci ildə istiqələliyi elan etmiş Azərbaycan Demokratik Cümhuriyyəti haqqında gerçek məlumatları şagirdlərinə dolayı yolla anlatmışdır.

İmrayıl müəllim elmi dərəcə, elmi ad almasa da, elm və təhsil yoldaşının şəhərinə qoyduğu məqsədə nail olmayı bacaran şəxsiyyət idi. Onun üçün ən üməd məsələ azərbaycanlıq, milli birlək məsələləri idi. Hələ 1960-ci illərdə Qırızı imperiyasının xalqları öz “məngənə” - sında sənədli, Türk adının çəkilməsinin yasaq olunduğu bir vaxtlarda, milli kimliyin danıldığı və tehrif olunduğu dövrə şair və yazıçıların əsərlərindən sitatlar gətirərək 1918-ci ildə istiqələliyi elan etmiş Azərbaycan Demokratik Cümhuriyyəti haqqında gerçek məlumatları şagirdlərinə dolayı yolla anlatmışdır.

İmrayıl müəllimin pedaqoq kimi fəaliyyətə başlamışdır. Müəllimlik fəaliyyəti dövründə şagirdlərə mükəmməl savad vermək, onları milli vətənpərvərlik ruhunda təbliğ etmək və maarifləndirmək

Bu qarşılıqlıdan 25 il keçdiğ-



girdərə əlavə bilgilər verərək onları keçilən dərsin daha dərindən mənimməsələrini bacarırdı.

İmrayıl müəllim qisa müddət ərzində yüksək intellektual mədəniyyəti, dərin və əhatəli elmi-pedagoji bacarığı kənd və rayon camaatı arasında yüksək hörmət qazandı. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Merkezi Komitəsinin birinci katibi seçildikdən sonra milli düşüncəli müəllimlərin fəaliyyəti bir qədər rahatlaşmışdır. Tarix fənninin tədrisinə geniş yer verilmiş, fələktəv kürsular vasitəsilə şagirdlərin təfəkkürünü bir qədər də milli düşüncəyə kökləmək olurdu. Bütün bu işlərin Heydər Əliyev tərəfindən həyata keçirildiyi, milli düşüncəli insanların qorunmasına çoxları kimi İmrayıl müəllim də tam dəqiqliyilə ilə bildirdi.

Ümummülli lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin etdiyi dövrlərdə iqtisadiyyatın durumunu yerlərdə öyrənmək üçün tez-tez rayonlara sefər edirdi. Həmin sefərlərin birini də 17 sentyabr 1979-cu ildə Qazax rayonuna etmişdir. Həmçinin həmin vaxt ulu öndər Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ulu öndərin sefər protokoluna böyük Səməd Vurğunun doğulub, boy-aşa çatdığı Yuxarı Salaklı kəndində şairin adına inşa edilmiş “Poeziya evi”nın açılış münasibətilə rayon və kənd zəhmətkeşləri ilə görüşü də daxil edilmişdir. Yuxarı Salaklı kəndində Səməd Vurğunun “Poeziya evi”nin açılışında iciməyyətə teşkil olunmuş görüşdə rayon sahinkərələrindən sadəcə 25 saat yaşasə də həmin vaxtda də lőmə yənilmək istəmirdi. Ölüm ayağında da dəhə Səməd Vurğunun şərəfini deyirdi:

Döyü pəncərəni qışın ruzigarı,
Vaxtsız ölümmüdüür üstümə galən.
Çəkilin gecinən qaranlıqları,
Ömürə son sözümüz deməmişən mən.
Vaxtsız ölümmüdüür üstümə galən.

10 iyun 2005-ci ildə İmrayıl müəllimənə əbədi olaraq bu dünyaya gözərləri yumaraq, ölüm karvanının son menzilinə yetişdi.

Daimi millətinin və Vətəninin yoldaşlığı ilə seyidən İmrayıl müəllimin xatirəsi onu sevənlərin və onu tanrıyanların qəlbində daim yaşayacaqdır.

dən sonra, yeni 15 iyun 2004-cü ildə həmin ünvanda yenidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstan Respublikasından səfərdən qaydırıdən kənd sahinkərələr ilə görüşü zamanı kənd iciməyyəti adından Prezident İlham Əliyevi də İmrayıl Aliyev salamlayaraq kəndin tarixi və qayğıları haqqında məlumat vermişdir.

İmrayıl Aliyev 42 illik müəllimlik fəaliyyəti dövründə dövlət tərəfindən bir təltif və mükafatlarla layiq görülmüşdür. Həmçinin 1975-ci ildə Azərbaycan Maarif Nazirliyi tərəfindən “Qabaqcıl maarif xadimi” nişanı və digər mükafatlarla təltif olunmuşdur. İmrayıl müəllim, həmçinin gənclik illərində idmanın sərbəst güləş növbə üzrə bir sıra yarışların qalibi olmuşdur.

Azərbaycanın müsteqillik mübarizəsinə hərtərəfli destekləyərək şagirdlərinə, eqidəşərlərinə müstəqilliyin, milli azadlığın önemindən dəməşqər xalqın mübarizə emzinə dəstək olurdu. Mənfur qonşularımız ermənilərin Azərbaycan qarşı ərazi iddiaları tekce Qarabağ və ətraf rayonlarda bitməyindən 1991-ci ildən başlayaraq Qazax rayonunun sərhəd kəndlərinə də hücumlar edərək bir neçə kəndi işgal etmiş, əhalisini isə vəhşiliklərə məruz qoymaya qarşıdır. Həmin vaxtlarda İmrayıl Aliyev də erməni təhlükəsindən qorunmaq üçün kənd camaatından teşkil olunmuş dayaq dəstələrinin (özünümüdüfə dəstəsi) yaradıcılından biri olmuşdur. Müharibə vaxtı isə mütəmadi olaraq “Qazax” Xeyriyyə Cəmiyyətinin nümayəndələri ilə birgə Qazağın cəbhə kəndlərində səngərlərə gedərək əsgərlər, kənd sahinkərinə yardımçılar paylaşırlırdılar.

Dövlət, dövlətçiliyi, milli təfəkkür, el-əbaya sedaqtələ bağlı olan İmrayıl Aliyev həm də Qazax qəzasının tarixini daha dərindən araşdırılmış, mahaldə yaşamış ağaların, bəylərin və digər əsilzadələrin soykök şəcərələrini mükəmməl biliirdi. Qazax mahalının tədqiqatçılara və arşadırmaçılarına da bu yolda dəyərli məsələhətlər və istiqamətlər vermişdir.

İmrayıl müəllim qisa müddət ərzində yüksək intellektual mədəniyyəti, dərin və əhatəli elmi-pedagoji bacarığı kənd və rayon camaatı arasında yüksək hörmət qazandı. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Merkezi Komitəsinin birinci katibi seçildikdən sonra milli düşüncəli müəllimlərin fəaliyyəti bir qədər rahatlaşmışdır. Tarix fənninin tədrisinə geniş yer verilmiş, fələktəv kürsular vasitəsilə şagirdlərin təfəkkürünü bir qədər də milli düşüncəyə kökləmək olurdu. Bütün bu işlərin Heydər Əliyev tərəfindən həyata keçirildiyi, milli düşüncəli insanların qorunmasına çoxları kimi İmrayıl müəllim də tam dəqiqliyilə ilə bildirdi.

Ümummülli lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin etdiyi dövrlərdə iqtisadiyyatın durumunu yerlərdə öyrənmək üçün tez-tez rayonlara sefər edirdi. Həmin sefərlərin birini də 17 sentyabr 1979-cu ildə Qazax rayonuna etmişdir. Həmçinin həmin vaxt ulu öndər Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ulu öndərin sefər protokoluna böyük Səməd Vurğunun doğulub, boy-aşa çatdığı Yuxarı Salaklı kəndində şairin adına inşa edilmiş “Poeziya evi”nın açılış münasibətilə rayon və kənd zəhmətkeşləri ilə görüşü də daxil edilmişdir. Yuxarı Salaklı kəndində Səməd Vurğunun “Poeziya evi”nin açılışında iciməyyətə teşkil olunmuş görüşdə rayon sahinkərələrindən sadəcə 25 saat yaşasə də həmin vaxtda də lőmə yənilmək istəmirdi. Ölüm ayağında da dəhə Səməd Vurğunun şərəfini deyirdi:

Döyü pəncərəni qışın ruzigarı,
Vaxtsız ölümmüdüür üstümə galən.
Çəkilin gecinən qaranlıqları,
Ömürə son sözümüz deməmişən mən.
Vaxtsız ölümmüdüür üstümə galən.

10 iyun 2005-ci ildə İmrayıl müəllimənə əbədi olaraq bu dünyaya gözərləri yumaraq, ölüm karvanının son menzilinə yetişdi.

Daimi millətinin və Vətəninin yoldaşlığı ilə seyidən İmrayıl müəllimin xatirəsi onu sevənlərin və onu tanrıyanların qəlbində daim yaşayacaqdır.

Allah rahmat elasın!

Tələbələrə növbəti dövlət dəstəyi

Həssas əhali qrupuna aid tələbələrin təhsil haqları dövlət tərəfindən ödəniləcək

⇒ Əvvəli səh.1

Oruc MUSTAFAYEV

Təhsil nazirinin müşaviri onlayn müzakirə gedিংde qeyd edib ki, ali məktəblərə qəbul olunacaq həssas əhali qrupdan olan tələbələr də təhsil haqqı ilə bağlı portalın müraciət edə biləcəklər. Onun sözlərinə görə, keçmişdə tələbə olub və təhsil haqqını ödəyə bilməyənlər müraciət edə biləcək. Bu qərar hızında tələbələrə olurla şamil olunur. Sentyabrda - payız semestrində təhsil müəssisələrinə yeni tələbələr qəbul olunacaq və həmin tələbələr həssas əhali qrupdan olarsa, onlar da ödəniləsənə bağlı müraciət edə biləcəklər. Qeyd edək ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciətlərin iyunun 10-dək davam edib. Lakin tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı məlumatlar təsdiqini tapmırısa, tələbəyə sənədləri dəqiqləşdirmək üçün olavaş vaxt verilecek. Bu halda iyunun sonuna kimi tələbəyə məlumatlarını dəqiqləşdirmək, ehtiyac olan olavaş sənədləri təqdim etmək imkanı yaradılacaq. Həssas əhali qrupuna aid edilən tələbələrin faktiki maddi durumu ayrıca təsdiq edilməz. Tələbələr müəyyən olunmuş kateqoriyalara aid olaraq təhsil haqları xərcləri dövlət tərəfindən ödəniləcək.

Əmək pensiyası və sosial müavinət alan tələbələr ödəniləsənə bağlı müraciət edə bilər”.

Ali məktəblərə yeni qəbul olunacaq tələbələr...

Təhsil nazirinin müşaviri onlayn müzakirə gedিংde qeyd edib ki, ali məktəblərə qəbul olunacaq həssas əhali qrupdan olan tələbələr də təhsil haqqı ilə bağlı portalın müraciət edə biləcəklər. Onun sözlərinə görə, keçmişdə tələbə olub və təhsil haqqını ödəyə bilməyənlər müraciət edə biləcək. Bu qərar hızında tələbələrə olurla şamil olunur. Sentyabrda - payız semestrində təhsil müəssisələrinə yeni tələbələr qəbul olunacaq və həmin tələbələr həssas əhali qrupdan olarsa, onlar da ödəniləsənə bağlı müraciət edə biləcəklər. Qeyd edək ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciətlərin iyunun 10-dək davam edib. Lakin tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı məlumatlar təsdiqini tapmırısa, tələbəyə sənədləri dəqiqləşdirmək üçün olavaş vaxt verilecek. Bu halda iyunun sonuna kimi tələbəyə məlumatlarını dəqiqləşdirmək, ehtiyac olan olavaş sənədləri təqdim etmək imkanı yaradılacaq. Həssas əhali qrupuna aid edilən tələbələrin faktiki maddi durumu ayrıca təsdiq edilməz. Tələbələr müəyyən olunmuş kateqoriyalara aid olaraq təhsil haqları xərcləri dövlət tərəfindən ödəniləcək.

Təl



➡ Əvvəli səh.1

Müsəlmləri böyük Azərbaycan məsenatı və maarifçisi, türk-islam dünyasının tanınmış filantrop-xeyriyyəci, sonayə təşkilatçısı, Vətənimizdə milli sahibkarlığın görkəmi nümayəndəsi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) məllət və insanlıq qarşısındaki xidmətlərini yüksək qiymətləndirərək onu "Qaafqaz müsəlmanlarının fəxri", "müsəlmanların başçısı", "islamın böyük fəxri", "milletin müqəddəs atası", "feqir-füqərənin (kasib və kimsəsizlərin) hamisi və ümidi", "müsəlmanların beynində elm və mərifət nü işçiləndirən", "milletin mənəvi və məhrəban atası", "birinci xeyirxahi-millət və maarifpərvər", "millətin fəxri", "Zaqafqaziyada soləyi-elm (elm işığı) yandırı", "Zaqafqaziyada müsəlmanlar xəbi qəflətdən (qəflət yuxusundan) oyandıran", "müsəlmanların xeyirxahı", "müsəlmanların ünəsiyyət tərbiyisinin (qadın təhsilinin) müəssisi və banisi", "millət bezeysi, ruzigərin nadir əsəri" və s. bu kimi yüksək epitetlərlə öyrən, təqdir edirdilər. Sözsüz, bütün bunlar sabebəsiz deyildi. Çünkü bu böyük İNSAN şərəfli ömrününən aza 70 ilini yorulmadan Vətənin yüksələşinə, millət və insanlığın tərəqqisine, xalqın maarifləndirilməsinə, milli ziyanların yetişdirilməsinə həsr etmişdi.

Milli tariximizin XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllerinin bütün bir mərhələsinə-milli maarifçilik, milli oyanış və dircəlis dövründə temsil edən, halal zəhnəti ilə qazandığı sərvətə bu prosesləri himaye edən H.Z.Tağıyev xalqımızın qan yaddaşında xeyriyyəcilik, məsenatlıq mücesəməsi kimi özüne əbədi heykəl ucaftı "millet atası" idi...

"Analaları savadsız olan xalq koridor", - deyən Şərq - isləm dünyasının ilk məsenati H.Z.Tağıyev məllətin tərəqqisində qadının rələn düzgün qiymətləndirərək türk-islam aləmində ilk dünyayı milli qadın təhsili ocağının Azərbaycanda yaradıcı və banisi kimi mədəniyyət tariximizə imzasını atmış böyük maarif fədaiisi, tarixde iz qoymuş nadir şəxsiyyət idi. Bu böyük maarifçinin ömrünün sonuna dek mübarizə apardığı heyat amalının təməlində millətin tərəqqisini, özünün dediyi kimi, "yeganə çıxış yolu məktəb, yalnız məktəb, təhsil ola bilər" prinsipi dursmuşdu.

Ömründən heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş H.Z.Tağıyev məllət, insanlıq köməkçən, maarif və mədəniyyətin inkişafına, xalqın maariflənməsinə etdiyi yardımılardan mənəvi rəhatlıq tapırdı. İnsanseverlik simvolu olan xeyriyyəciliyə fəlsəfi-dini anlam verərək bunu Uca Tanrı qarşısında özünü mənəvi borcu sayırdı...

Xalqın maariflənməsinə köməyi özünü həyat idealı hesab edən, "Məktəb təhsili yolu ilə müsəlmanları öz ayrılmaz insan hüquqlarını dərk etdirməyə çalışmaq lazımdır", deyən bu böyük məsenat və maarifpərvər ötən əsrin əvvəllerində "Təzə həyat" qəzeti (12.02.1908) çap olunmuş "Mənim təcrübəmdən" adlı məqələsində yazdı: "... Xoşbəxtliyimdir, yoxsa Allahın vergisidir, - deyə bilmərəm, ne ilə bağlıyam? Lakin mənim an şox sevdiyim iş, mənim sonayə işimle yanaşı, mən belə hesab edirəm ki, bundan da artıq məni öz xalqının məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı meşğul edir. Bu meq-

Yüz il bundan əvvəl söylemiş və tarixi həqiqi əks etdirən bu fikir indi də öz qüvvəsində qalmadı. Tarixi reallıq belədir ki, ötən əsrin əvvələrində H.Z. Tağıyev haqqında kifayət qədər sanballı əsərlər yazılmış, Tağıyev fenomeninin məzmununu və mahiyətini xalqa çatdırılmışdı. Lakin bolşevik rejiminin Azərbaycana gelişinə, Vətənimizdə 28 Aprel çevrilişinə ilə meydana çıxan communist ideologiyası digər milli-mənəvi dəyərlər kimi Tağıyev fenomenini de xalqın yaddaşından silmək yolunu tutdu. Sovet dövrü tarixi şurasında onun adı yasaq edildi, xeyirxah əmələri başqalarının adına çıxıldı... Sovet rejiminin bütün basıqlarına rəğmən, Hacının admı və böyük əməllerini xalqın yaddaşından çıxarmaq mümkün olmadı. Onun haqqında tarixi həqiqətlər əfsanə şəklində xalqın yaddaşına kökdü, Hacı əfsanələşdi və yasadı...

Azərbaycanın müstəqilliyə qovuşması H.Z.Tağıyev fenomenini yenidən xalqa qaytardı. Son illərdə bu böyük insanın haqqında elmi-kültəvi, bedii-publisistik xarakterli dəyərlər əsərlər yaransa da, bu görkəmli məsenatın,

İnkışaf etmiş mədəni xalqlar arasında öz millətinin də imzasını görmək istəyi onda çox güclü idi...

Bir defə rus çarı III Aleksandr tacqoyma mərasimində iştirak edən Hacıni imperatora təqdim edən senator demədi:

"Vəse veliçestvo, eto predstavitel dikoqo naroda" ("Zati-alifləri, bu vəhşi xalqın nümayəndəsidir"). Bundan əsəbləşən Hacı senatora etiraz etmişdi:

"Mi ne dikie, moy narod ne dikiy, on imet boqatuyu, mnogovekovuyu svoi istoriyu" ("Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, onun çoxesrlər zengin tarixi vardır").

Göründüyü kimi, XIX əsrde Vətonimizi və milletimizi iki yerə bölmüş rus çarımız xalqımızın milli servetinə sahib çıxsa da, xalqımızı "vəhşi" adlandırmadıqdan belə çəkinmişdi. Bu cür təhqiqərimiz adlandırmama Azərbaycan Xalq Cümhuriyyəti qurulana kimi davam etmişdi. Tarixin ironiyasına baxın. Ömrü boyu bu təhqiqərimiz admı xalqın üstündə götürülməsinə çalışan və bütün sərvətini bu yolda xərcleməkdən çəkinmeyən

■ Xalqımızın maariflənməsi və tərbiyələnməsi (təhsillənməsi) zəruriyyətini görərək, mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarifləndirilməsində, böyükler üçün isə kitab və qəzetlərin nəşrində gördüm.

■ Tağıyevin Qız Məktəbi kimi milli məktəb tarixinə şanlı sahifələr yazmış təhsil ocağının təsis olunması ilə bağlı yazışmalar, eləcə də məktəbin Nizamnaməsi məhz Həsən bəy Zərdabi tərəfindən hazırlanmış, həmin məktəbin ilk müdürü də Həsən bəyin ölüm-gün yoldaşı Həmifə xanım Məlikova-Abayeva olmuşdu...

■ Hələ 1895-ci ildə fealiyyətə başlamış Mərdəkəndəki bağçılıq məktəbi də Hacı tərəfindən təsis edilmiş ilk internat tipi təhsil müəssisəsi idi.

■ 1900-cu ildə H.Z.Tağıyev Bakıda Kəmərsiya Məktəbinin binası üçün yer aldı, müsəbiqə ilə binanın layihəsi təsdiq edildi, bina tikildi (Hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin köhnə binası) və məktəb açıldı.

■ H.Z.Tağıyevin maarifçilik, məsenatlıq fəaliyyətinin zirvəsi müsəlmlərinin dediyi kimi, "bizim diyarda, hətta imperiyada birinci" olan Bakıda rus-müsəlman Qadın Məktəbinin açılması sayılmalıdır. Bu təhsil ocağı Azərbaycanın təhsil tarixinə "Tağıyevin Qız Məktəbi" kimi daxil olub.

vet dönmədə müzeyin zirzəmisinə atılmış, sonralar rossam Fərhad Hacıyev tərəfindən bərpa edilmişdir.

Hacı eyni zamanda Bakıda fealiyyət göstəren rus qadın məktəblərindən sayılan Mariya Qadın Gimnaziyasının binasının (indiki Azərbaycan Milli İncəsənət Muzeyi) tikləməsinə çoxlu vəsait xərcləmiş, həmin məktəbin faxri qəyyumlarından biri olmuş, eləcə də "Müqəddəs Nina" Qadın Məktəbinə də (indiki 132-134 №-li Təhsil Kompleksinin binası) müntəzəm olaraq yardımılardı.

H.Z.Tağıyevin maarifçilik, məsenatlıq fəaliyyətinin zirvəsi müsəlmlərinin dediyi kimi, "bizim diyarda, hətta imperiyada birinci" olan Bakıda rus-müsəlman Qadın Məktəbinin açılması sayılmalıdır. Bu təhsil ocağı Azərbaycanın təhsil tarixinə "Tağıyevin Qız Məktəbi" kimi daxil olub. Bu məktəbin açılması uğrunda Hacı uzun illər mübarizə aparmış, bir neçə dəfə rədd cavabı alsa da, ruhdan düşməmişdi. Nəhayət, 1896-ci ildə II Nikolayın tacqoyma mərasimində Hacı çarın arvadı Aleksandra Fyodorovnaya Bakıda açılaçاق rus-müsəlman qadın məktəbinə onun admin verilecəyini bildirərək imperatordan icazə alınmasına köməklik göstərilməsinə xahiş etmişdi. Beləliklə, böyük istək yerinə yetirilmişdi. Məktəbin binasının tikintisində 1898-ci ildə başlanılmış, 1901-ci ildə başa çatılmışdı. Böyük hazırlıqlardan sonra 1901-ci il oktyabrın 7-də keçmiş Nikolayevsk (Hazırkı İstiqlaliyyət küçəsi, Azərb, MEA Əlyazma-lar İstitutunun binası) küçəsində yerləşən, rəsmi adı "Bakı İmperatriça Aleksandra Fyodorovna adına Rus-Müsəlman Qadın Məktəbi" olsa da, xalqın yaddaşında "Tağıyevin Qız Məktəbi" kimi abdəlişən təhsil müəssisəsinin təntənləri açılışı (Bu tarixi binada ikinci bəlsə təntənləri tədbir 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında olmuşdu) oldu.

Böyük maarifçilik, "Tərcümə" qəzətinin (Həmin qəzət də Hacı müteəmadi yardımılardı) redaktoru İsmayılov bəy Qaspiralı 1901-ci ilin 7 oktyabr günü "Rusiya müsəlmanlarının yaddaşında böyük gün" adlandırmışdı.

Böyük ədib Ömrə Faig Nəməzadə isə Bakıda Qız Məktəbinin açılmasına böyük hadisə edərək yazardı: "Burada Tağıyevin aqdi qız məktəbinə görəsəydim, Bakının türk maarifi üzərində qara bir cizgi çökəcədim... Bakıda, doğrudan da, bir möcüzzə sayılan bu mərifə ocağından başqa üz ağardacaq bir şey yox idi...".

Himayəcisi, "Tərcümə" qəzətinin (Həmin qəzət də Hacı müteəmadi yardımılardı) redaktoru İsmayılov bəy Qaspiralı 1901-ci ilin 7 oktyabr günü "Rusiya müsəlmanlarının yaddaşında böyük gün" adlandırmışdı.

Böyük ədib Ömrə Faig Nəməzadə isə Bakıda Qız Məktəbinin açılmasına böyük hadisə edərək yazardı: "Burada Tağıyevin aqdi qız məktəbinə görəsəydim, Bakının türk maarifi üzərində qara bir cizgi çökəcədim... Bakıda, doğrudan da, bir möcüzzə sayılan bu mərifə ocağından başqa üz ağardacaq bir şey yox idi...".

Himayəcisi, "Tərcümə" qəzəti bu tarixi hadisəni belə qiyəmtəndirirdi: "7 Oktyabr günü "Zaqafqaziyənin müsəlmanlarının qadın təhsili məsələsinin çoxdan həyatı əhəmiyyət kəsb etdiyi müsəlmanlar yaşayın bütün bölgələrinin əhalisi üçün tarixi hadisədir...".

Həqiqətən, bu məktəbin açılışı təhsil-i-slam dünyasında xidmətlərinə sevinclə qarsılıdı. Bununla da, Azərbaycanın təhsil tarixinde yeni bir şanlı sehfənin-millli dünyəvi qadın təhsilinin təmələlli böyük mesenat H.Z.Tağıyev oldu.

(Ardı var)

Tarixi ədalətin təntənəsi

və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Əsgər QULİYEV,

Azərbaycan Respublikası Təhsil Nazirliyi Tədris resursları şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim



H.Z.Tağıyevin oğlu Məhəmmədagil Tağıyev, Bakıda təsis edilmiş ilk təhsil ocağı olan "Kaspı" təqdimində elan vermişdi ki, 1888-ci ildə fealiyyət göstərən Bakı Texniki Sənət Məktəbinin orta texniki məktəbə çevriləməsi üçün tələb olunan bütün xərcləri ödəməyə hazırdır...

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının "İçərişəhər" adlanan qadın hissəsində başməçi ailəsində doğulmuşdu. Kasib ailədə dünyaya göz açan Hacı 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəye götürmiş, gərgin əmək, demir iradə sayısında quyu qazdırılmış, nəhayət, neft fontanı noticəsində milyonçuya çevrilmiş. Başqa milyonçularlardan fərqli olaraq, hələ zəhmət, alın torii ilə qazandıq şorvatının mülət yolu, onun maariflənməsi, mədəni xalqlar soviyyəsinə yüksəlməsi yolunda sərf etməkdən çəkinməmiş, mədəni xalqların tərbiyəsi və təsəvvüratının artırılması üçün çox çalışmışdır.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının "İçərişəhər" adlanan qadın hissəsində başməçi ailəsində doğulmuşdu. Kasib ailədə dünyaya göz açan Hacı 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəye götürmiş, gərgin əmək, demir iradə sayısında quyu qazdırılmış, nəhayət, neft fontanı noticəsində milyonçuya çevrilmiş. Başqa milyonçularlardan fərqli olaraq, hələ zəhmət, alın torii ilə qazandıq şorvatının mülət yolu, onun maariflənməsi, mədəni xalqlar soviyyəsinə yüksəlməsi yolunda sərf etməkdən çəkinməmiş, mədəni xalqların tərbiyəsi və təsəvvüratının artırılması üçün çox çalışmışdır.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının "İçərişəhər" adlanan qadın hissəsində başməçi ailəsində doğulmuşdu. Kasib ailədə dünyaya göz açan Hacı 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəye götürmiş, gərgin əmək, demir iradə sayısında quyu qazdırılmış, nəhayət, neft fontanı noticəsində milyonçuya çevrilmiş. Başqa milyonçularlardan fərqli olaraq, hələ zəhmət, alın torii ilə qazandıq şorvatının mülət yolu, onun maariflənməsi, mədəni xalqlar soviyyəsinə yüksəlməsi yolunda sərf etməkdən çəkinməmiş, mədəni xalqların tərbiyəsi və təsəvvüratının artırılması üçün çox çalışmışdır.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının "İçərişəhər" adlanan qadın hissəsində başməçi ailəsində doğulmuşdu. Kasib ailədə dünyaya göz açan Hacı 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəye götürmiş, gərgin əmək, demir iradə sayısında quyu qazdırılmış, nəhayət, neft fontanı noticəsində milyonçuya çevrilmiş. Başqa milyonçularlardan fərqli olaraq, hələ zəhmət, alın torii ilə qazandıq şorvatının mülət yolu, onun maariflənməsi, mədəni xalqlar soviyyəsinə yüksəlməsi yolunda sərf etməkdən çəkinməmiş, mədəni xalqların tərbiyəsi və təsəvvüratının artırılması üçün çox çalışmışdır.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının "İçərişəhər" adlanan qadın hissəsində başməçi ailəsində doğulmuşdu. Kasib ailədə dünyaya göz açan Hacı 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəye götürmiş, gərgin əmək, demir iradə sayısında quyu qazdırılmış, nəhayət, neft fontanı noticəsində milyonçuya çevrilmiş. Başqa milyonçularlardan fərqli olaraq, hələ zəhmət, alın torii ilə qazandıq şorvatının mülət yolu, onun maariflənməsi, mədəni xalqlar soviyyəsinə yüksəlməsi yolunda sərf etməkdən çəkinməmiş, mədəni xalqların tərbiyəsi və təsəvvüratının artırılması üçün çox çalışmışdır.

Hacı Zeynal

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Slavyan Universiteti

2020-2021-ci tədris ilində ikinci ali təhsil və ixtisasdırma proqramları üzrə tələbə qəbulu

ELAN EDİR:

İkinci ali təhsil və ixtisasdırma üzrə ixtisaslar:

- "Azərbaycan dili və adəbiyyatı müəllimliyi";
- "Dil və adəbiyyat müəllimliyi (rus dili üzrə)";
- "Xarici dil müəllimliyi (ingiliscə, alman, fransız, rus dilleri üzrə)";
- "İbtidai sinif müəllimliyi" (Azərbaycan və rus bölmələri);
- "Təhsildə sosial-psixoloji xidmət" (Azərbaycan və rus bölmələri);
- "Məktəbə-qədər telim və tərbiyə" (Azərbaycan və rus bölmələri);
- "Beynəlxalq münasibətlər".

İkinci ali təhsil üzrə təhsil müddəti 3 il, ixtisasdırma üzrə təhsil müddəti 1 ildir.

Tələb olunan sənədlər

1. Rektorun adına ərizə;
2. Ali təhsil haqqında diplomun surəti;
3. Qiymət verəqinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti;

5. 4 ədəd fotoşəkil (3x4);

6. İş yerində arayış;
7. Nikah haqqında şəhadətnamənin surəti;
8. Tərcüməyi-hal.

QEYD: (Diplom və diploma əlavə notarial qaydada təsdiq olunmalıdır).

- IV kurs tələbələri təhsil aldıqları universitetdən diplom əvəzi müvəqqəti olaraq arayış təqdim edə bilərlər;
- Sənədlər onlayn qəbul olunacaq;

E-mail: qiyabi@tədris-bsu.org

Telefon: (012) 599-08-70 Daxili nömrə: 104 və ya 142

Mobil: (050) 333-73-80 sayılı telefonlarla əlaqə saxlamaq olar.

REKTORLUQ

"AZƏRBAYCAN MÜƏLLİMİ"

Qəzet 1934-cü ildən çıxır

Baş redaktor

Sarvan İbrahimov

538-21-55

Mühəsibatlıq

539-67-74

Reklam və elanlar

539-20-77 (tel/faks)

Ünvan: AZ-1100, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə 23 M, Mətbuat Evi, 5-ci mərtəbə

Qəzet "Azərbaycan müəllimi"nin kompüter mərkəzində yığılın və "Azərbaycan" nəşriyatında çap olunur

Qəzet hər həftənin cümlə günü çıxır

Bank hesabımız

Azərbaycan Beynəlxalq Bankı 5 sayılı "Mətbuat şöbəsi"

Kodu: 805142 VÖEN: 9900001881

M/h: AZ 03 NABZ 0135010000000002944

S.W.I.F.T.: IBAZAZ 2X

"Azərbaycan müəllimi" qəzeti redaksiyası

Hesab № AZ80 IBAZ38060019443164986350

VÖEN: 1300397831

Lisenziya № 022327, İndeks: 0003, Tiraj 6200, Sifariş 1517

Məsul növbətçi: O.Mustafayev

"Biz birlikdə güclüyük"

"BİR" tələbə-könüllülərin pandemiya birliyi



Pandemiya dövründə dəstək verilən layihələrdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, "Azərməş" ASC ilə əməkdaşlıq olunub.

Həmçinin, koronavirus pandemiyası dövründə həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə

könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Təhsil Nazirliyinin "BİR" Tələbə-Könüllü programı da bu Mərkəzin təsisiçilərindən biridir.

Qeyd edək ki, Təhsil Nazirliyi-

findən indiyədək 550-dən çox yerli, elcə de beynəlxalq tədbirsə könülü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Pandemiya dövründə 35 şəhər

və rayonda yerləşən 24 ali və 12 orta ixtisas təhsili müəssisəsini təmsil edən 400-dən çox tələbə-könüllü "Böyükərimizi qoruyaq", "Könüllü qonşu", "Könüllü donor", "Bir-birimizi qoruyaq" sosial aksiyalar və vətəndaşların maarifləndirilməsi, sosial xidmətlərin göstərilməsi, etibarycların ödənilməsi istiqamətində keçirilən layihələrdə 4500-dən artıq könüllük satışı daşək verilər.

Tələbə-könüllülərin destəyi ilə ölkəmizin müxtəlif şəhərlərində yaşayış azəminatlı ailələrə xeyr-xah sahibkarların təşkilatçılığı ilə 4000-dən çox ərzəq payı, ölkə daxiliində tibb müəssisələrinə 2000-dən çox vətəndaşın tələbatının ödənilməsi üçün zəruri dərmanlar,

Bakı Dövlət Universiteti tərəfindən 1992-ci ildə İbrahimov Qorxmaz Əbülfəz oğluna verilmiş HB-017692 nömrəli diplom iddiyi üçün etibarsız sayılır.

Naxçıvan Dövlət Texniki Kollegi tərəfindən 2012-ci ildə Əhmədov Vüsal Bayram oğluna verilmiş AA-012153 nömrəli subbakalavr diplomi iddiyi üçün etibarsız sayılır.

Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbi 1997-ci ildə bitmiş Məlikova Zərifə Maarif qızına verilmiş 171299 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

İmisi şəhər 2 nömrəli tam orta məktəbi 1995-ci ildə bitmiş Qasimova (Tağıyeva) Aida Mürvət qızına verilmiş A-006961 nömrəli orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

Bakı şəhər 35 nömrəli tam orta məktəbi 2011-ci ildə bitmiş Şahverdiyadə Zəməddin Zeynəddin oğluna verilmiş A-081660 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Azərbaycan Tibb Universiteti tərəfindən 2006-ci ildə Eynullayeva Nəcibe Akif qızına verilmiş internatura vəsiqəsi iddiyi üçün etibarsız sayılır.

Kürdəmir rayon Topalhəsənli kənd tam orta məktəbinin 1993-cü ildə bitmiş Mehdiyeva Mətanət Ədalət qızına verilmiş A-097208 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbi 2005-ci ildə bitmiş Məmmədov Elçin Sabir oğluna verilmiş B-182182 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Balakən rayon Katex kənd 1 nömrəli tam orta məktəbi 2008-ci ildə bitmiş Qabilova (Hünbətova) Zərnisan Soltan qızına verilmiş B-537547 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 6 nömrəli tam orta məktəbi 2004-ci ildə bitmiş Əliyev Elçin Salman oğluna verilmiş B-115283 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

Etibarsız sayılır

Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseyi 2018-ci ildə bitirmiş Nəzorov Rəsad Elman oğluna verilmiş E-124920 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

Barda şəhər 3 nömrəli tam orta məktəbi 2001-ci ildə bitmiş Süleymanov Anar Rövşən oğluna verilmiş B-750891 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

Bakı Dövlət Universiteti tərəfindən 2012-ci ildə Qasimbəyli Züleyxa Əli qızına verilmiş B-223462 nömrəli bakalavr diplому əlavə qiymət cədvəli iddiyi üçün etibarsız sayılır.

Bakı Mədəni Maarif Texnikumu (indiki Bakı Humanitar Kollec) tərəfindən 2008-ci ildə Hüseynova İlkanə Sədrəddin qızına verilmiş BB-II-073034 nömrəli diplom və əlavəsi iddiyi üçün etibarsız sayılır.

Massallı rayon Hacitəpə kənd tam orta məktəbinin 2001-ci ildə bitmiş Alişova Leyli Ruşan qızına verilmiş A-555192 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Xaçmaz rayon Bostançı kənd tam orta məktəbinin IX sinfini 1994-cü ildə bitirmiş İsmayılov Dilavər oğluna verilmiş A-398657 nömrəli şəhadətnamə və 2016-ci ildə verilmiş A-531463 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 2 nömrəli tam orta məktəbi 2003-ci ildə bitmiş Məmmədova Şəhənmə Fazıl qızına verilmiş AN-721819 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Gəncə şəhər 2 nömrəli tam orta məktəbi 2008-ci ildə bitmiş Məmmədov Vüqar Fazıl oğluna verilmiş B-511184 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Qarabük Universiteti tərəfindən 2001-ci ildə Babayeva Günel Dünyamin qızına verilmiş A-073159 nömrəli bakalavr diplому əlavəsi iddiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2004-ci ildə Zeynalova Ülviiyə Taleh qızına verilmiş B-007416 nömrəli bakalavr diplому əlavəsi iddiyi üçün etibarsız sayılır.

Astarə şəhər 1 nömrəli tam orta məktəbi 2006-ci ildə bitmiş Bayramov Əliyə

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 2005-ci ildə Mirzoyev Axyan Azər oğluna verilmiş B-030506 nömrəli diplom iddiyi üçün etibarsız sayılır.

Qazax rayon Şahağac kənd 1 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

Qazax rayon Aslanbəyli kənd tam orta məktəbinin 2005-ci ildə bitmiş Baryev Ruslan Mehvali oğluna verilmiş B-143421 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

Tovuz şəhər A.Qasimov adına tam orta məktəbi 2005-ci ildə bitmiş Məmmədova Gülnar Hacıverdi qızına verilmiş B-188685 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Tovuz rayon Dondar Quşçu kənd tam orta məktəbi 2007-ci ildə bitmiş Həsənova Gülnur Etibar qızına verilmiş 416268 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

Bakı şəhər 47 nömrəli tam orta məktəbi 2005-ci ildə bitmiş Seyfəddinov İlkin Siyaset oğluna verilmiş B-173186 nömrəli attestat iddiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi İdarənin müdirdə müavini Şahin İsləndərova atası

BƏBİR İSGƏNDƏROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznələ başsağlığı verirlər.

Bakı şəhər 91 nömrəli tam orta məktəbin pedagoji kollektivi məktəbin direktoru Svetlana Zülfüqarova və Böyükəga Zülfüqarova əzizləri

OLAĞA ZÜLFÜQAROVUN vəfatından kədərləndiklərini bildirir və dərin hüznələ başsağlığı verirlər.

ADNSU - 100



➡ Əvvəli səh.1

Oruc MUSTAFAYEV

Əfsanəvi general

Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureati, general-leytenant Kərim Kərimov bütün həyatını sovet kosmonavtikasına, kosmosa və raket texnikasına həsr etmişdi. Sovet kosmik elmini azərbaycanlı general Kərim Kərimovsuz təsvir etmək çox çətindir. 50 il orzında sovet kosmik aparatlarının və raket texnikasının yaradılması ilə məşğul olmuş Kərim Kərimov bu sahənin pionerlərindən hesab olunur. Onun raket texnikası sahəsində işləri hələ “soyuq müharibə” dönməndə Amerikada da ciddi maraq doğurdu. General K. Kərimov Dövlət Komissiyasının sədri kimi öz hayatında Yuri Qaqqarının kosmosu fəthi, on mürəkkəb kosmik aparat və stansiyaların yaradılması kimi hadisələr yaşaması... Həyatının son günlərinə qədər sovet və Rusiya kosmik gəmilərinin uçuşları ilə bağlı ən problemlə məsələlər onun ya-xındıra itirakı ilə hell olunub.

O, öz əməyinin bəhrəsini sevər, yüksək dəyərləndirdi. Bütövlükde isə onun bütün hayatı işə tabe idi. Generalın sonadək Vətənə sedəqət nümunəsi olan həyatı olduqca gözəl və təcəccüb doğuracaq dərəcədə maraqlıdır.

Radiodan
kosmonavtikaya

Kərim Kərimov 1917-ci il noyabr 14-də Bakıda neftçi-texnoloq Abbasəli Kərimovun ailəsində dünyaya göz açıb. Onun atası Sankt-Peterburq Texnologiya İnstitutunu bitirərək Bakıya dönüb və Süreyya xanımıla ailə qurub. Yüksək ixtisaslı neftçi-mühəndis olan A. Karimov tezliklə öz karyerasında irəliləyib. Onun xanımı, Bakıdakı elitar gimnaziyanın məzunu isə ev qayğıları ilə ehətə olunub. Ailedə 3 oğlan uğağı doğulub - Kərim, Süleyman və Müstafa. Lakin tezliklə bədbəxtlik baş verib. 1925-ci ildə Süreyya xanım qəfil xəstəlik keçirib və tez bir vaxtda dünəynsinə deyişib. Ataları ikinci dəfə evlənməyib və uşaqların təbiyəsi ilə məşğul olub. Ondan sonra mərhum xanının valideynləri də kömək ediblər. Bəlkə də ailədə hökm sürən ümumi şəmimi münsəbat və bir çox cəhdədən qarşılıqlı anlaşma və qarşılıqlı yardım gənc Kərimin xarakterini münyəyen etmişdi.

Onda uşaqlıq illərində radioya maraqlı yaranmışdı. Sonraları general Kərimov öz memuarlarında yazırı: “Babamın evinin qarşısında, keçmiş kazaraların binasında yaxşı insanlar müxtəlif dərnəklər, o cümlədə radiotexnika ilə məşğul olmağa imkanı verən Uşaq Texniki Stansiyası təşkil etmişdilər. Mən məhz onda texnikanın bu yeni istiqamətinə yönəlməyə başladım. Odur ki, mənim radioya marağım hələ məktəbəqədər uşaqlıq illərində başlayıb”. O, artıq yuxarı siniflərdən işləməye başlamışdı. Hələ 4-cü sinifdə oxuyarkən o dövrde həddən artıq sırlı və maraqlı hesab olunan radiotexnika ilə maraqlanır, çoxsaylı kitablar oxuyur, radioqəbuledicilər yaradır və hətta zavod istehsalı olan radio avadanlıqlarını tə-

mir edirdi. Orta məktəbi bitirdikdən sonra Novoçerkassk Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuş və 3-cü kursdan sonra tehsili ni Azərbaycan Sənaye İnstitutunda (ADNSU) davam etdirmişdir. Oxumaqla yanaşı, K. Kərimovun ailəsini dolandırmaq üçün hem de işləyirdi. Birinci kursda ailə qurmuş, 1937-ci ildə doğulmuş qızına mərhum anası Süreyyanın adını qoymuşdu.

Mühəriba başlayan zaman bir çoxları kimi o da on cəbhəyə can atıb, lakin onu cəbhəyə yaxın buraxmayıblar. O dövr üçün K. Kərimovun seçidiyi ixtisası olduqca nadir və qapalı idi.

Sənaye İnstitutunun
istedadlı məzunu

K. Kərimov 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinin mühəndis-elektromehanik diplomı ilə bitirib. O, döyüş orduya yox, artilleriya akademiyasına göndərilir. 1943-cü ilin sonlarında F. Dzerjinski adına Artilleriya Akademiyasına qəbul olub. Çox maraqlıdır ki, Azərbaycan Sənaye İnstitutunun ən perspektivli məzunu kimi yüksək hazırlıq səviyyəsi nəzərə alınaraq K. Kərimov Akademiyann V kursuna (silahlanma fakültəsi) qəbul olunub.

Təzliklə akademiyanın rəhbərliyi kurasantların təhsil mündəttini bir il uzadır. 1943-cü ildə K. Kərimov minnaların istehsalı üzrə diplom işini “əla” qiymətlərlə müdafia edir və texnik-leytenant rütbəsində Baş İdarənin sorançamına göndərilir. Mühərribin taleyini həll etmiş məşhur “Katyuşa”lar məhz burada istehsal olunur. Qeyd olunmalıdır ki, “Katyuşa” istehsalı heç de asan başa gəlməmişdi. “Katyuşa”ların vaxtından əvvəl partlayışlar töötəmisi onun külli istehsalına başlanmasına imkan vermir. Bu problemin həlli çoxlu qurbanlar hesabına başa gəlmişdi. Lakin Kərim Kərimov və onun emekdaşlarının gərgin əməyi nəticəsində bu problem həll olunmuş, almanın Şərqi doğru irəliləməsinin qarşısı alınmışdı. Bir fakt da qeyd olunmalıdır ki, “Katyuşa” istehsalına Lavrenti Berianın idarəsi nəzarət edirdi. K. Kərimovun bu sahədə xidmətləri onunla nəticələnmişdi ki, mühərrib qurtaran kimi onun növbədənənər herbi rütbəsi artırılmış və “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdu. Bundan əlavə, sovet herbə sonayesi üçün perspektiv vəd edən K. Kərimov mühərbiyədən dərhal sonra SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatına göndərilmişdi. Onun biografiyasında əsaslı döñüsün başlangıcı 1946-ci ildə qoyulub. Stalinin göstərişi ilə K. Kərimov bir qrup mütəxəssislə alman raket texnikasını öyrənmək üçün Almaniya - Nordhausen şəhərinə ezam olunub. K. Kərimov burada “Fau-2” ballistik raketlər üzərində işləyib. Mühərbiyədən sonra dağıdılmış alman raket texnikasının qalıqları SSRİ-yə getirilib və burada yoxlanılıb. Lakin Almaniyanın herbi arsenalında olan raket texnikasını tədqiq etmek üçün xüsusi vəsütlər tələb olundurdu. Məhz bu məqamda Kərim Kərimovun uşaqlıqlıdan maraqlı göstərdiyi sahə - radiotexnika köməyə gəldi. Həq 30 yaş belə tamam olmayan, lakin SSRİ Müdafiə Nazirliyinin ən məsuliyyətli şöbələrindən birinin rəisi olan K. Kərimov təbəlibindən tə-

mir edildi. Dövlət Komissiyasının iclasında o zaman üçün unikal radiotelecom - “Don” sistemi ni yaratdı. Bu sistem uzun illər sovet raket texnikasına müvəffəqiyətə xidmət etmişdir. Sovet rəhbərliyi K. Kərimovun zəhmətini yüksək qiymətləndirir - o, 1950-ci ildə Stalin mühəkafatına layiq görürlü. 1960-ci ilin sentyabrında K. Kərimov Raket Qoşunları Baş İdarəsinin rəisi təyin olunub. 60-ci illərin ortalarına kimi o, qitələrəsi ballistik raketlərin yaradılması üzrə isloyır, gülənlərə vaxtı strateji təyinatlı raketlərin sinə poliquonunda keçirirdi. Təzliklə general K. Kərimov strateji təyinatlı raket qüvvələrində ən aparıcı şəxsə çevrilir. General “Zenit” keşfiyyat peyklərinin buraxılmasına şəxson nəzarət edib. “Zenit” raket-kosmik kompleksinin tətbiqinə görə K. Kərimov Lenin mühəkafatına layiq görürlü. Daha sonra ona kosmos sahəsində isləməyi təklif edirlər. “Bu təkflis az qala xətrime dəydilər. Yüksəkməxfi qitələrəsi raketlərə məşğul olurdum və birdən mən tanış olmayan kosmos barədə təklif aldım” - deyə general sonralar xatırlayırdı. Lakin bir qədər sonra K. Kərimov kosmosun fəthində ilk pionerlərdən biri olmasına görə tələyinə minnətdərək edirdi. 1964-cü ildə yenidən yaradılmış Kosmik Vəsütlərin Mərkəzi İdarəsinə, 1965-ci ildən isə raket və kosmik texnikanın yaradılması ilə məşğul olan SSRİ Maşınçayırma Nazirliyi Baş Kosmik İdarəyə rəhbərlik edib. Bu vəzifədə fealiyyətin davam etdirilməkən yanaşı, K. Kərimov 1965-ci ildə pilotlu uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının sədri təyin olunub. 1966-ci ildən 1991-ci ilin kimi Baykonurda kosmonavtların uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyyada kosmonavtların hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtin üzü görünməyən bu general “Size uğurlu uçuş programı həyata keçirməyi və sağ-salamat doğma Yerə qaytmagi arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planətələrə və pilotlu uçuşlar üzrə xüsusli Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə